



## Azərbaycan milli mətbuatı -

135

Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biri Mir Cəlal Paşayev xatirələrində yazdı: "Bir institutun görə bilmədiyi işi Firdun bəy Köçərli təkbaşına görmüşdür". Başqa bir xatirə-memuardan: "Lomonosov darülfünun yaratmaqla özü canlı darülfünuna çevrildi. Firdun bəy Köçərli də Azərbaycanın Lomonosovu, Üşinskisi, Pestalossisi və bütün bir darülfünunu idi. O, Azərbaycan ədəbiyyatı tarixinin ilk tədqiqatçısı, müəllim hazırlığının ilk təşkilatçısı, Azərbaycan uşaq ədəbiyyatının banisi, milli mədəniyyətimiz və ədəbiyyatımız haqqında kitab yanan ilk böyük alimdir".

Mətbuatdakı çıxışlarında xalqı maarifə, təhsilə çağırır, xalqımızın tarixi, ədəbiyyatı, təhsili, ana dilinin inkişafı ilə bağlı analitik yazılar yazır. Tədqiqatçı alimlərin fikrine, Firdun bəy Köçərlinin mətbuatda çıxan hər məqaləsi bir monoqrafiya, elmi əsər, bir dərs vəsaiti idi.

XIX əsrin axırlarında çarzın müstəmləkəcilik siyaseti hər vəchle Azərbaycanda elmin, maarifin, mədəniyyətin, təhsilin işığını söndürür, mille-

mizin, dilimizin, mətbuatımızın, şifahi xalq ədəbiyyatımızın, folklorumuzun keşiyində dayanan Firdun bəy Əhməd bəy oğlu Köçərli idi. O, 1863-cü il yanvarın 26-da Şuşada anadan olub. Şərq poeziyasını dərindən bilən ziyanı atası oğlunu da elmlı, təhsilli, kamil insan görmək istəyirdi. Rus və başqa dilləri mükəmməl öyrənmək üçün balaca Firduna dil müəllimi tutur, sonra da onu rus məktəbinə qoyular. Firdun bəyin ailənin yeganə oğlu ol-

tərirdi. Cəmiyyəti maarifə, mədəniyyətə, tərəqqiyə çağırmaq üçün mətbuatı yegane təbliğat vasitəsi hesab edirdi. Çar üsul-idarəsi isə buna mane olur, ziyanları gözünü açmağa qoymurdu. Seminariyada F.Köçərlinin müəllimi olmuş A.O.Çernyayevski yazdı: "Hazırda Qafqazda elə bir mətbuat orqanı yoxdur ki, müəllim Köçərli xalqının ədəbiyyatı, tarixi haqqında orada maraqlı məqalelərlə çıxış etməsin. "Ərəb əlifbası və onun nöqsanları" adlı silsilə yazıları həm ziyanılar, həm də xalq arasında böyük marağa səbəb olub".

Firdun bəy İrəvan seminariyasında dərs deyərkən bir pedaqoq kimi şöhrəti yayılmış, Tiflisdə və Bakıda nəşr olunan qəzetlərdəki yazıları diqqəti cəlb etmişdi. Tərtib etdiyi dərsliklərdən və təhsilin yeni üssüllə tədrisindən bəhs edən məqalələrindən artıq yeni açılan

ləşirdi. 1903-cü ildə "Azərbaycan türklərinin ədəbiyyatı", 1908-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi", 1911-ci ildə "Mirzə Fətəli Axundov" və 1912-ci ildə "Balalara hədiyyə" əsərlərini yazıb ərsəyə gətirir. Ömrünün ən gözəl çağlarını, üreyinin hiss və həyecanını bu əsərlərə verir.

F.Köçərli Azərbaycanı şəhər-səhər, kənd-kənd dolaşır, toz-torpaqlı arxivlərdə "inci" axtarır, ədəbiyyata bəlli olmayan el şairlərinin, aşıqların ya-



# İşıq sevdalısı Firdun bəy Köçərli

tin cəhalətdə boğulması üçün bütün imkanlarını işə salır, oyanan tək-tək ziyanıların fəaliyyətinə mane olur, anadilli mətbuatı əngel törədirdi. Lakin zərrə qədər işıq varsa, qaranlıqları yarmağa yetər. Bu işıq zərəsi 1875-ci ildə zülmətləri aşdı. Müsəlman Şərqinin ve türk dünyasının böyük oğlu Həsən bəy Zərdabi ana dilinde nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə gelcəye ismariş göndərdi. Ardınca Ismayıl bəy Qaspralı Həsən bəyin xeyrəndəsi ilə Baxçasarayda "Tərcüman" qəzətinin nəşrinə nail oldu.

Bu zərərin nuruna topluşaların sayı da artırdı. Hədələr, sürgünlər, təqiblər artıqca sıralar möhkəmlənirdi. Onlar yaxşı bilirdilər ki, nə qədər ağır olsa da, bu yükün altına girməli, çətin yolu getməli, maarif işığını ən ucqar kəndlərimizdə belə yandırmalıdır. Çünkü milletimizin başqa nüfuz yolu yox idi.

Bu yüksək Firdun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Uzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, İsa bəy Abakarov, Əliş bəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Hacı Kərim Sanlı, Müslüm Maqomayev, Fərhad Ağazadə, Bədəl bəy Bədəlbəyov və onlarla başqa işıq sevdalılarının çiynlərində idi.

İşıq yolcularından biri də böyük pedagoq, milli mənliyi-

masına baxmayaraq, atası onu Tiflisdə açılan Qori Müəllimlər Seminariyasına oxumağa gönderir. 1879-cu ilin sentyabrında Qori seminariyasına daxil olan ilk beş azərbaycanlı biri Firdun bəy Köçərli idi. Müəllimlər onun haqqında zəmanətdə yazıldır ki, gənc Firdun yüksək əxlaqi keyfiyyətləri, müəllimə layiq tam biliyi ilə neinkı müsəlman tələbələri arasında, hətta rus şəbəsində belə fərqləndirdi. Tələbə ikən Tiflisdə nəşr olunan qəzetlərə xırda məqalelər yazır, yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş "Təlimati-Sokrat" əsərini tərcümə edir.

F.Köçərli 1885-ci ildə şeriet, pedagoji, rus dili, hesab, həndəsə, yerləcmə, tarix, coğrafiya, təbiət, hüsnxətt fənlərindən imtahan verərək seminariyanı elə qiymətlərlə başa vurur. Gösterdiyi müvəffəqiyyətə görə ona "məzkura ibtidai xalq müəllimi" adı verilir və İrəvan gimnaziyasına müəllim göndərilir. Gimnaziyada müəllimliyə başladığı dövrə, 1886-ci ildə məktəblər üçün yeni dərs programı tərtib edir. Müəllimlik etməklə kifayətlənməyən gənc pedagoq mətbuatda mütəmadi təhsilin, məktəblərdə yeni, keyfiyyətli dərs vəsaitlərinin yaradılması, həmçinin uşaq ədəbiyyatının inkişafı ilə bağlı analitik yazılarla çıxış edir, ədəbi-bədii əsərlərə rəy verir, rus klassiklərinin əsərlərini Azərbaycan uşaqlarına öyrətməkdə böyük səy gös-

məktəblərdə istifadə olunurdu. 1895-ci ildə Qori seminariyası onu müəllim kimi işə dəvət edir. Firdun bəy dəvəti məmən-nuniyyətə qəbul edir. Çünkü bir zamanlar dərs aldığı əziz müəllimləri ilə birlikdə çalışacaqdı. Həmin ildən başlayaraq o, Qori seminariyasının Azərbaycan şəbəsində Səfərəli bəy Vəlibəyov, Popov, Qaraqanidze, Lamauri, R.Əfəndiyev, N.Novospaski kimi zəmanəsinin mütərəqqi pedagoqları ilə bir sırada çalışır, görkəmli pedagoq, mələtinin böyük ziyanı və alimi kimi yetişir, xalqının maarif işığının yandırılmasında böyük rol oynayır. Firdun bəy Köçərli seminariyada bir neçə il müəllim, 1910-cu ildən 1918-ci ilədək isə Azərbaycan şəbəsinin rəhbəri vəzifəsində çalışır. Bu dövrə o, tədrisde Azərbaycan diline geniş yer ayrılmış məsələsinə ciddi fikir verir, ana dilimizin yad təsirlərdən qorunmasına ziyanları köməyə çağırır. Seminariyanın tezə rəhbərliyi isə vaxtını təhsilə deyil, daha çox intriqalara, azərbaycanlı seminaristləri təqib etməyə sərf edirdi. Firdun bəy Köçərli 1893-cü ildə Tiflisdə çıxan "Ziyavi-Qafqaziyyə" qəzetində geniş məqalə ilə çıxış edib dil məsələsini kəskin qoymuşdu. Bakıda çıxan qəzetlərdə də dil, məktəb, maarif, təhsil mövzusuna geniş yer verilirdi.

İrfan yolcusu gecə-gündüz yoruldum demədən Azərbaycan ədəbiyyatı tarixini və uşaq ədəbiyyatını yaratmaq üçün əl-

radıcılığını toplayıb üçcildlik kamil bir əsər yaratsa da, maddi ehtiyac üzündən onu çap etdirə bilmirdi. Tiflisdə çıxan "Zakafkazskoe obozrenye" qəzeti 1908-ci il 28 oktyabr tarixli sayında yazdırı: "Məşhur müsəlman ədəbiyyatşunası Firdun bəy Köçərli Azərbaycan tatarlarının ədəbiyyatına aid irihəcmli əsər yazıb qurtarmışdır. Müellif bu kitab üzerinde uzun illər işləmiş, indiyədək heç kimə məlum olmayan çoxlu materialları toplamışdır. Ancaq buna təəssüf edirik ki, cənab Köçərlinin əlinde vəsaiti olmadığı üçün bu çox qiymətli əsərin nəşri bəlkə də uzun müddət təxirə salınacaqdır".

Seminariyanın Azərbaycan şəbəsinin Qoridən köçürülməsi məsələsi Firdun bəy Köçərli və seminariyada dərs deyən azərbaycanlı müəllimləri daim düşündürdü. Firdun bəy Bakıda olarken "Nəşri-maarif" cəmiyyətinin iclasında çıxış edərək ziyanlılara seminariyanın Azərbaycan şəbəsində vəziyyətin ağır olduğunu söyləmiş və bölgələrimizdə birincə köçürülməsini təklif etmişdi. Lakin nə rus çarlığı, nə də gürcü knyazlığı buna icazə vermirdi. Onun qərarı isə qəti idi: "Necə olursa-olsun, seminariyanı Azərbaycana getirməliyik ki, oxuyanların sayı çoxalsın, ailələrinin "Qori uzaqdır, mən uşağımı ora göndərmərəm" bəhanəsi də kəsilsin".

1918-ci ilin yayında məzuniyyətə çıxmasından, rus çarı-

nın yixılmasından və gürcü knyazlarının başlarının hökmət qurmağa qarışmasından istifadə edən böyük ziyanlı Firdun bəy Köçərli gecə ikən həyat yoldaşı Badisəba xanımla gizlice seminariyanın Azərbaycan şəbəsine məxsus bütün əmlakı, kitabxana və başqa tədris ləvazimatını qataraya yükleyib oradan uzaqlaşır. Qoridən millətinə maarif, işıq, irfan gətirən böyük azərbaycanlılarının üzü Ağdamə sarı idi. Onun ən böyük arzusu seminariyanın Ağdamda açılması olub. Lakin yolda ikən duyub düşən hökmət qatarın dalınca adam göndərir. Qatar Büyük Kəsik dayanacağına keçib Salahlıya yaxınlaşanda dayandırıllar. Xoşbəxtlikdən danışıqlar nəticəsində poruçıklar də, qatar da Tiflisə boş qayıdır, seminariyanın ləvazimatı isə Qazax bəylərinin köməyilə Salahlıya daşınır. Firdun bəy də qərarını dəyişir və seminariya Qazaxda açılması olur.

1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Firdun bəy Köçərli Qazax seminariyasiñ direktoru kimi fəaliyyətə başlayır, hökumət təhsilin inkişafı üçün seminariyaya xeyli vəsait də köçürür. Firdun bəyin təhsilə və seminariyanın fəaliyyətinə aid məqalələri "Azərbaycan" qəzetiñ səhifələrində yer almışdır. Təəssüf ki, bu sevinc çox çəkmir, aprel işğalından sonra vəziyyət ağırlaşır. Gəncə qiyamında bolşeviklərə bərabər qırımızı ordunun sıralarına soxulmuş daşnaklar azərbaycanlılara, xüsüsən də ziyanlılara qənim kəsilir, həbslər, qətller artır. 1920-ci ildə tutulanlar arasında Qazax seminariyasiñ direktoru, görkəmli ziyanlı Firdun bəy Köçərli də var idi. Bu xəber Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova çatan kimi təcili telegram vurub Firdun bəyin azad edilməsini tələb edir. Lakin daşnak Liberman Firdun bəyi saxlandığı kamerasdan gecə ikən yuxudan oydub Gəncə çayına tərəf aparır və orada xalqımızın maarifperver ziyalısını qətlə yetirir.

Bunlar bolşevizmin Azərbaycana gətirdiyi fəlakətlərin başlangıcı idi. Firdun bəyə qalxan əller sonralar çox qanlar tökdülər. Amma bu irfanların zərrələrdən yaratdıqları işıq selini söndürə bilmədilər. Firdun bəy hər zaman al-əlvən geyimli azərbaycanlı balalarının geniş və işıqlı məktəblərə getməsini həsədlə arzulayarmış. Firdun bəy də, millətimizin tərəqqisi üçün həyatlarından keçən digər böyük ziyanlılarımız da bu arzuuya qovuşmaq üçün sonadək savaşdırıllar.

**Hazırladı:**  
**Rəsmiyyə RZALI,**  
**"Azərbaycan"**